

ERMƏNİSTAN AZƏRBAYCANLILARI VƏ ONLARIN ACI TALEYİ

Fəlsəfə elmləri doktoru Sabir Əsədovun tarix elmləri namizədi İsrafil Məmmədovla zəngin mənbələr, rəsmi məlumatlar və məxəzələr əsasında birgə yazdığı "Ermənistan azərbaycanlıları və onların acı taleyi" tarixi öncəkini oxuculara təqdim edirik.

(əvvəli 29, 30 aprel, 1, 2, 3, 5, 6, 7 və 14 may tarixli saylarımda)

1919-cu ilin son iki ayında İravan quberniyasının Eçmədzin ve Sürmeli qəzalarında 96 kənd, İravan qəzasının isə bütün kəndləri məhv edilmişdir (Azərbaycan SSR MDOİA, f.894, op.10, iş 20, v.47-48).

Regionda dörd ildən bəri yaranmış gərgin vəziyyətin "tarixin təkrarı ilə" həməhəng səsləndiyinə görə Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin məruzəsindən aşağıdakı parçanı getirmək məqsədə uyğundur:

"Mərkəzi yerlərdə, hətta öz iqamətgahında da az da olsa qayda-qanunu bərpa etməyə başı qarışan yenice yaranmış Azərbaycan hökuməti həm de fiziki gücünün azlığı nəticəsində Azərbaycanın böyük bir hissəsində vəziyyət haqqında mütemədi, real məlumat ala bilmədiyinə görə Şuşa, Qaryagin, Cavanşir və Zəngəzur kimi ucqar qəzalarda baş verən hərəkata, təbii ki, lazımi səviyyədə diqqət yetirə bilmirdi. Bütün bunların nəticəsi Azərbaycan hökuməti tərefindən adları çəkilən qəzaların dağılıq hissələrində erməni əhalisinin böyük əksəriyyətinin Azərbaycan hökumətini tanımaq istəməməsi və bu hökumətin tərefdarları kimi, müsəlmanlara qarşı düşmən münasibətin yaranması oldu. Andranikin başçılığı ilə öz "yürüşlərini" açıq-aydın elan etmiş erməni qoşun hissələrinin həmin yerlərdə peydə olması ilə vəziyyət dəha da gərginləşdi. Azərbaycandan ayrlılıb Ermənistana birləşməsi məsəlesi qəti şəkildə qoyuldu. Yerli əhalinin içərisində həmin məqsədə qulluq edən, lakin oğurluqdan, zorakılıqdan və insan ölümündən çəkinməyən partizan dəstələri də meydana gəldi. Həmin rayonda 150-ye yaxın müsəlman kəndi dağıdıldı və qaret edildi, külli miqdarda qəçqin arası kəsilmədən Ağdamə və başqa rayonlara axışdırıldı" (Azərb. SSR MDOİA. f. 894, op. 1. iş 43. v.13-14).

1905, 1918-1920-ci illərin qanlı faciələri haqqında susmaq hələ də qan sizmaqla olan sağalmaz yaralara bığanə qalmaq deməkdir. Bu qırğınlardan haqqında getirilən dəlillər, sənədlər,

xatirelər bir daha sübut edir ki, milli ədavət, milli qırğın ümumiyyətlə heç bir xalqa heç nə vermir. İndiyədək tarix ədəbiyatında Azərbaycan tərəfinin milli ədavət üzündə çəkdiyi müsibətlərin qifil altında saxlanılması, əslində qarşıdurmanı zəiflətməmiş, əksinə onun güclənməsinə müəyyən mənada əlverişli zəmin yaratmışdır. Bu baxımdan da bu faciələr haqqında söhbət açmaq, belə bir həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır ki, ermənilərlə azərbaycanlılar arasında hələ də davam edən milli ədavət nə Azərbaycan xalqının, nə də erməni xalqının istəyinin nəticəsi deyil, cünti qırılan da dinc əhalidir, zərər çəkən də ancaq xalqdır, faydalanan isə həmişə məkrli niyyət sahibləri, hakim dairələr və xüsusən təhrikçilər, milli ədavətin ideoloqları olmuşlar. Ölkədə dövlət çəvrilişi məsələsinə müzakirə edən keçmiş SSRİ Ali Sovetinin fövqələdə sessiyasında Ermənistandan olan xalq deputatları Lyudmila Harutyunyanın və Henrik İğityanın çıxışlarında gətirilən fikirlər də bunu sübut edir. L.Harutyunyan üzünü keçmiş SSRİ-nin Ali Sovetinin keçmiş sədri A.Lukyanova tutaraq qətiyyətlə dedi ki, bütün bu milli ədavətləri qızışdırın, millətləri bir-birinin üzərinə salan məhz sizsiz. Bir gün əvvəl keçirilən iclasda isə xalq deputatlığından imtina edən H.İğityan ölkədə, o cümlədən Qarabağda axıdılan günahsız qanlardan Sov. İKP MK-nin Baş katibi M.Qorbaçovun təqsirkar olduğunu daha kəskin surətdə bildirdi.

Mərhum akademik Andrey Saxarovun Dağılıq Qarabağ hadisələrinə həmişə subyektiv münasibət göstərdiyi hamiya məlumdur. Bu məsələdə o da mərkəzin yeritdiyi məkrli siyaseti çox dəqiq qiymətləndirərək yazdı ki, Azərbaycan və Ermenistan arasında münaqişənin kəskinləşməsində ilk günlərdən başlayaraq mərkəzi hökumətin və mərkəzi mətbuatın mövqeyi qərəzlidir ("İzvestiya" qəzeti, 7 fevral 1989-cu il).

Ermenistanda Sovet hakimiyyəti qurulanadək orada yaşayan azərbaycanlıların taleyinə nəsib olan da eynən bu çür siyasetin: bir zaman çar Rusiyası-

nın, bir zaman İngiltərənin, bir zaman Fransanın təhribi ilə alovlanan milli ədavətin acı nəticələri idi. Əsrin yalnız birinci rübündə törədilmiş iki qırğında təqribi hesablamlara görə öldürülən, didərgin düşən və digər zərər çəkən azərbaycanlıların sayı iki milyona yaxındır. Lakin iyirminci ilin noyabrından sonra daşnak hakimiyyətinin devriləməsi xəberini eşidən Ermənistən azərbaycanlıları tədrīcən öz ata-baba yurdlarına qayıtmaga, keçmiş ədavəti unudaraq, dinc əməkələ məşğul olan ermənilərlə qonşuluq etməyə başladılar. 1920-ci ildə bütün Ermənistanda cəmi 10 min azərbaycanlı qaldığı halda 1922-ci ildə qəçqinlərin qayıtması hesabına onların sayı 77767 nəfər, 1931-ci ildə 105838 nəfər olmuşdur (Korkodyan Z. "Sovet Ermənistəninin əhalisi", s.167).

Yeni dövrün tələbləri də yeni olur. Öz doğma yurdlarına qayıdan azərbaycanlıların yerləşdirilməsi, sosial-mədəni inkişafı ön plana çəkildi. Mədəniyyəti inkişaf etdirmək üçün bir sıra tədbirlər görüldü. Savadsızlığı ləğv etmək, məktəblər açmaq üçün müəllim kadrlarına olan ehtiyacı ödəmək məqsədilə Sovet hakimiyyətinin ilk illərində Leninkanda, Kirovanda və Dərəçiçəkdə qısamüddətli kurslar təşkil edilmişdir. Ermənistən SSR Xalq Komissarları Sovetinin sədri Sarkis Kasyanın imzası ilə verilən fərmando göstərilir ki, ermənilər yaşıyan yerlərde erməni dili, azərbaycanlılar yaşıyan yerlərə türk (Azərbaycan) dili dövlət dili hesab edilsin. Azərbaycanlıların yiğcam yaşıdığı Amasiya, Basarkeçər, Vedi, Qarabağlar, Zəngibasar, Krasnoselo rayonlarında Azərbaycan dili dövlət dilə hesab edilmişdir. Həmin rayonlarda 1953-cü ildək, yəni azərbaycanlıların kütləvi surətdə köçürülməsinədək rayon partiya komitələrinin birinci katibləri və rayon sovetlərinin icraiyyə komitələrinin sədrleri azərbaycanlılar olmuşlar. (İbiş Abbasov, Cəfər Vəlibəyov, Rza Vəlibəyov, Rza Rzayev, Əli Məmmədov, Hüseyn Məmmədov, Taib Musayev, Qəşəm Şahbazov, Əli Həsənov, Yunis Rzayev, Həbib Həsənov, Gülməmməd Məmmədov və b. həmin rayonlarda rayon partiya komitəsinin birinci katibləri olmuşlar.)

Respublikada ermənilərlə azərbaycanlıların qarışq yaşıdlıları Eçmədzin, Qafan, Yeğeqnədzor, Əzizbəyov, Kalinino, Mehri, Sisyan, İcevan rayon-

larında isə bir qayda olaraq ya rayon partiya komitəsinin katibi və ya rayon soveti icraiyyə komitəsinin sədri, ya müavini azərbaycanlı olmuşdur.

Respublikada rəhbər partiya, sovet oqanlarında yüksək vəzifələrdə işləyən azərbaycanlılar az olmamışdır. Ermənistən mərkəzi icraiyyə komitəsi yanında azlıqda qalan millətlər komissiyasının sədri, Ermənistən xalq daxili işlər komissarının müavini Bala Əfəndiyev, Ermənistən KP MK-nin katibi Məmməd İskəndərov, MK-nin təbliğat-təşviqat şöbəsinin müdürü Əkbər Rzayev, Nazirlər Soveti sədrinin birinci müavini Rza Vəlibəyov, respublikanın ədliyyə naziri Səfer Alməmmədov, içtimai teminat naziri Əli Tağızadə, Yollar idarəsinin rəisi Hüseyn Abdullayev və başqaları bu qəbildəndirlər.

Ermənistən SSR Ali Sovetinin bütün fəaliyyəti dövründə sədrin müavinlərindən biri azərbaycanlı olmuşdur. Ali Sovetin bütün çağırışlarında azərbaycanlılardan 12-18 nəfər deputat seçilmişdir.

Azərbaycanlılar yaşıyan bütün kəndlərdə məktəb, klub, kitabxana və bəzilərində uşaq bağçaları açılmışdır. Yerevanda açılmış ayrıca pedaqoji texnikum və pedaqoji institutun nəzdində dörd fakültəsi olan (tarix, dil-ədəbiyyat, coğrafiya, fizika-riaziyyat) azərbaycanlı bölməsi və onun qiyabi şöbəsi bu məktəblər üçün müəllim kadrları hazırlayırdı.

1925-ci ildən başlayaraq ermənilərlə yanaşı, Ermənistən KP MK-nin, Yerivan şəhər komitəsinin, Mərkəzi icraiyyə komitəsinin, Kənd Təsərrüfatı Nazirlərinin və Ədliyyə Nazirliyinin nəşriyatları da Azərbaycan dilində kitablar buraxmışdır. Yerevanda 1921-ci ildən başlayaraq bir-birinin ardınca "Rəncber", "Zəngi", "Qızıl Şəfəq", "Kommunist", sonra isə "Sovet Ermənistən" adlı respublika qəzeti, 6 rayonda (Amasiya, Basarkeçər, Vedi, Qarabağlar, Zəngibasar, Krasnoselo) müstəqil qəzet, 8 rayonda isə əsas qəzetlərin Azərbaycan dilinə tərcüməsi verilmişdir.

1882-ci il aprelin 10-dan İravan fəaliyyətə başlayan Azərbaycan teatri 1922-ci ildən bərpa olunmuş, 1926-ci ildən rəsmi dövlət dram teatrı kimi fəaliyyət göstərmişdir. 1940-ci illərdə "Otello" tamaşasına görə Ümumittifaq Şekspir müsabiqəsinin laureati olmuşdur.

1920-ci ildə əzəli Azərbaycan ərazisi olan İravan quberniyasının Yeni Bəyazid qəzasının Basarkeçər mahalının, İravan qəzasının Vedibasar mahalının və Gence quberniyasının Zəngəzur qəzasının (ümumi sahəsi 9800 km²-dir) Ermənistana bağışlanması sonralar onlarda yeni-yeni iddialar irəli sürmək həvəsi yaratdı. Büyük Vətən mühərbişinin qurtarmasından bir az sonra 1945-ci ildin noyabrndə Ermənistən Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Harutyunov İ.Stalin məktubunda yenidən Dağılıq Qarağbağ məsələsini qaldırmış, bu ərazinin Ermənistana verilməsini tələb etmişdir. İ.Stalin həmin məktubu K.M.Malenkova göndərmişdir. O da öz növbəsində cavab üçün Azərbaycanın rəhbərliyinə göndərmişdir. M.C.Bağirov bu məktuba çox kəsərlə bir cavab vermişdir: Azərbaycan həmin təklifi etmir, bu şərtlə ki, Ermənistən SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əhalisinin əksəriyyəti azərbaycanlılar, Azərbaycanla həmsərhəd, tarixən Azərbaycan torpağı olan ərazilər onun özünə qaytarılsın. Bu cavabla həmin təklifin inkişafına nöqtə qoyulmuşdur.

Ermənistən rəhbərliyi yekcins erməni respublikası yaratmaq üçün müxtəlif yeni fitnələrə əl atmağa başlamışdır. Belə fitnələrdən biri də hökumət qərarı ilə azərbaycanlıların Ermənistəndən zorla köçürülməsi oldu.

ÜÇÜNCÜ MƏRHƏLƏ - KÖCÜRÜLMƏ (1948-1953)

Buna köçürülmə yox, repressiya demək daha düzgün olardı. Bunun tarixəsi belə olmuşdur. 1943-cü ildə üç dövlətin Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu əlverişli məqamdan istifadə edərək SSRİ xarici işlər naziri V.Molotova müraciət edib xahiş etmişdir ki, İranda yaşıyan ermənilərin SSRİ-ye köçməsinə icazə versinlər. Molotov ele oradaca İ.Stalinə danışdıdan sonra onların köçürülməsinə razılıq vermişdir. Q.Harutyunov bu fəsətdən istifadə edərək xaricdəki ermənilərin Ermənistəna köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistəndən zorla köçürülməsi barədə qərar verilməsinə nail olur.

Xaricdə yaşıyan erməniləri Ermənistənda yerləşdirmək üçün azərbaycanlıların Ermənistəndən zorla köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən və yaşayış evlərindən xaricdən Ermənistəna gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər". Bütün bunlar tarixi həqiqətlərdir.

(davamı növbəti saylarımda)

rülməsi haqqında ilk qərar "Qolos Armeniya" qəzetiin verdiyi məlumatə görə, (11 noyabr 1990-cı il) M.C.Bağirovun 3 dekabr 1947-ci il tarixli məktubu ilə əlaqədar verilmişdir. Bu müraciətə cavab olaraq SSRİ Nazirlər Soveti iki qərar qəbul etmişdir. Birincisi 23 dekabr 1947-ci il tarixli "Ermənistən SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar idi. İ.Stalinin imzaladığı həmin qərar azərbaycanlılar üçün gözlenilməz zərbə, açıq repressiya idi. Heç bir arqument göstəriləmədən, girişiz, izahsız tələmtələsik verilən bu qərarda nəyin bahasına olursa-olsun bütün azərbaycanlıların Ermənistəndən köçürülməsi tələb olunurdu. SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli qərarında isə birinci qərarın yerinə yetirilməsi üçün tədbirlər planı şərh edilirdi.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarında göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipləri əsasında Ermənistən SSR-de yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhalisi Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. "Könüllülük" ifadəsi xüsusi məqsədə qərrara salınmışdı". Əslində bu, qəti repressiya idi. Qərara görə 1948-ci ildə 10 min nəfərin, 1949-cu ildə 40 min nəfərin, 1950-ci ildə isə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Bu hadisələri arxiv sənədləri əsasında hətərfli tədqiq edən Ataxan Paşayev haqlı olaraq belə bir qənaətə gəlmişdir ki, (bax: "Respublika" qəzeti, № 14, 15, 1990-cı il) Mərkəzin Azərbaycan SSR və Ermənistən SSR Nazirlər sovetlərini tələsdirməsi, onların cəmi bir ay müddətində geniş tədbirlər planı hazırlanıb SSRİ Nazirlər Sovetinə məlumat vermələrini təkidlə tələb etməsi heç də səbəbsiz deyildir. Bu tələsiklilikin əsl səbəbi qərarın axırıcı, 11-ci maddəsində aydın şərh edilmişdir. "Ermənistən SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən və yaşayış evlərindən xaricdən Ermənistəna gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər". Bütün bunlar tarixi həqiqətlərdir.